

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

*Əlyazması hüququnda*


**AFAQ MƏMMƏD QIZI ƏSGƏROVA**

**«OĞUZNAMƏ»NİN LEKSİKA VƏ FRAZEOLOGİYASI**

**10.02.01-Azərbaycan dili**

Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq  
üçün tədqim olunmuş dissertasiyanın

**AVTOREFERATI**



**NAXÇIVAN-2006**

Dissertasiya Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir.

**ELMİ RƏHBƏR:** *AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor T.İ.Hacıyev*

**RƏSMİ OPPONENTLƏR:**

- *AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor A.M.Qurbanov*
- *Filologiya elmləri doktoru Ə.A.Quliyev*

**APARICI TƏŞKİLAT:** Azərbaycan Milli Elmlər Akademiyası  
Nəsimi adına Dilçilik İstítutu

Müdafıə «21 » oktyabr 2006-ci il saat 10<sup>20</sup> də Naxçıvan Dövlət Universiteti nözdindəki N.02.121 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

**ÜNVAN:** AZ 7012, Naxçıvan şəhəri, Universitet şəhərciyi, Əsas bina, I mərtəbə, Böyük Akt zalı

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat «18 - sentyabr» 2006-ci ildə göndərilmişdir.

**Dissertasiya Şurasının  
elmi katibi, dosent:**



I.Z. CƏFƏROV

## GİRİŞ

**Tədqiqatın aktuallığı.** XVII əsrə yaziya alınmış, lakin yaranış yaşı belli olmayan «Oğuznamə» dərin məzmunu, zəngin leksikası, dil və üslub xüsusiyyətləri lia təkcə köçürüldüyü dövrün deyil, ondan çox-çox əvvəllərə aid qədim dil faktlarını əks etdirir. Bu mənada «Oğuznamə»nın ilk dəfə sistemli şəkildə linqvistik təhlilə cəlb olunması Azərbaycan ədəbi dil tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.

Abidənin lügət tərkibi on mindən artıq sözü təşkil edir ki, onların da bir qismi arxaik vahidlərdən ibarətdir. Bu arxaizmlərin və türk dillərində müştərək olan bir çox vahidlərin hərəkəli nəsh xəttiə yazılmış «Oğuznamə»da fonetik cəhətdən dəqiq oxunuşu və düzgün leksik- semantik təhlili tarixi leksikologiyada təhrif olunmuş bəzi fikirlərə aydınlıq gətirə bilər.

«Dədə Qorqud kitabı» ilə müqayisə ediləcək həcmə ikiinci ən böyük, lakin «tarixi varislik baxımından, bəlkə də, daha qədim olan «Oğuznamə» şəfahi ədəbi dilin ən mükəmməl nümunəsidir<sup>1</sup>.

Bu nümunədə şəfahi ədəbi dilə maksus ən xarakterik əlamətlər və qanuna uyğunluqlar öz əksini tapmışdır. Bununla yanaşı XVI-XVII əsrə yaziya köçürülmüş «Oğuznamə» həm də millişmə mərhələsində üslubların integrasiyası, leksik-grammatik normalar və onların inkişafı məsələsinin həllində istinad ediləcək, milli ədəbi dil abidəsidir.

Güman edirik ki, bu folklor abidəsinin dövrün digər klassik dil materialları ilə müqayisəli təhlili XVII əsr ədəbi dilinin daha geniş mənzərəsini və dəqiq şərhini verməkdə kömək edəcək.

Qədim türk-oğuz təşəkkürünün ümumi möhsulu olan «Oğuznamə» etnik mənşəyinə görə müştərək dil abidəsidir. Bu baxımdan abidənin dilinin tədqiqi ümumxalq dili əsasında milliləşən Oğuz dillərinin «əsas varisi və potensial üstünlüyü»<sup>2</sup> ilə bağlı fikirləri dəqiqləşdirəcək.

Dissertasiya yuxarıda qeyd olunan müddəələrə aydınlıq gətirməklə yanaşı, dil tariximizi, tarixi leksikologiyamızı yeni və maraqlı faktlarla zənginləşdirəcək.

**Tədqiqatın məqsəd və vəzifələri.** Dissertasiya işində qarşıya qoyulmuş əsas məqsəd «Oğuznamə»nın dilini leksik-semantik cəhətdən

<sup>1</sup> Bax: Oğuznamə /Tərtib edən: S. Əlizadə. Bakı: Yazuçı, 1987, s. 38

<sup>2</sup> Cəfərov N. Azərbaycan türkçisinin millişməsi tarixi. Bakı: Azərbaycan, Döv. Kit. Palatası, 1985, s. 25.

araşdırmaq, leksik və frazeoloji vahidləri həm tarixi aspektdə, həm də müasir dillə müqayisəli şəkildə təhlil edib, sabit və fərqli inkişaf xüsusiyyətlərini üzə çıxarmaqdır. Bunun üçün müəyyən olunmuş vəzifələr aşağıdakılardan ibarətdir:

1. «Oğuznamə»nin dilində işlənən sözləri mənşeyinə, lügəvi məna növlərinə görə qruplaşdırmaq və leksik-semantik cəhətdən təhlil etmək;
2. Abidənin dilində söz yaradıcılığı prosesini təşkil edən düzəltmə və mürokkəb sözləri seçib, struktur-semantik təhlilini vermək;
3. Lügət tərkibindəki semantik söz qruplarının müəyyənləşdirmək və onların ədəbi dildəki tarixi inkişaf xüsusiyyətlərini nəzərdən keçirmək;
4. «Oğuznamə»nin dilində işlənmiş frazeoloji birləşmələri leksik-grammatik quruluşuna görə təsnif etmək və semantik məna qruplarını müəyyənləşdirməklə ədəbi dildəki inkişafını izləmək.

**Tədqiqatın obyekti və predmeti.** «Oğuznamə»nın lügət tərkibinə daxil olan leksik və frazeoloji vahidlər tədqiqatın obyektidir.

Predmeti isə bu vahidlərin leksik-semantik təhlili və Azərbaycan ədəbi dilində mövqeyi məsələsidir.

**Tədqiqatın elmi yeniliyi.** XVII əsrə aid şifahi ədəbi dil abidəsi olan «Oğuznamə» ilk dəfə olaraq dilçilik istiqamətində sistemli tədqiq olunur. Bu tədqiqat işi ilə Azərbaycan ədəbi dilinin inkişafında daha bir tarixi dil materialının mövqeyi müəyyənləşir. Dissertasiyada ilk dəfə olaraq abidənin dilində işlənmiş sözlər tarixi-linqvistik cəhətdən təhlilə cəlb olunur, yalnız bu kitabda işlənən bir neçə arxaizm aşkarlanır və leksik-semantik təhlillə yanaşı, ədəbi dildəki inkişaf prosesi izlənilir. Bəzi arxaizmlərin müasir Türkçə türkəsində, Azərbaycan dilinin dialekt və şivələrində mühasizə olunması milliləşmə mərhələsi keçirmiş Azərbaycan ədəbi dilinin inkişaf qanuna uyğunluğu kimi dəyərləndirilmişdir.

Azərbaycan dilçiliyində atalar sözü və frazeologiya məsələsinə müxtəlif mövqelərdən yanaşılsa da, məcazin və obraxlılığın ən güclü ifadəsi olan bu paremilər ilk dəfədir ki, sistemli şəkildə frazeoloji tədqiqata cəlb olunur və milli frazeologiyamızın tarixi inkişafı müəyyən dərəcə aydınlaşmış olur.

**Tədqiqatın nəzəri və praktik əhəmiyyəti.** Dissertasiyanın bu mövzuya həsr olunması on əvvəl ədəbi dil tarixində tədqiq olunmamış yeni bir dil materialının öyrənilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda problemiin araşdırılması Oğuz dillerinin budaqlanma mərhələsində Azərbaycan ədəbi dilinin milliləşmə qanuna uyğunluqları

və mövqeyini təyin etməkdə, funksional üslubların (xüsusi, klassik və folklor) əlaqəsi məsələsində, tarixi leksikologiyada sabit və dəyişən lügət tərkibinin nəzəri cəhətdən təhlilində faydalı ola bilər.

Digər tərəfdən alınan nöticələrdən leksikologiya istiqamətində müqayisə yolu ilə yazılın bütün əsərlərdə istifadə oluna bilər. Eyni zamanda, tədqiqatın əsas müddəaları ədəbi dil tarixi, tarixi qrammatika ilə bağlı ədəbiyyat və dörsliklərə daxil edilməklə tədris oluna bilər.

Araşdırımda yalnız «Oğuznamə»nın tarixi leksikologiyamıza «təhsisi» olan bir sıra sözlər leksik-semantik cəhətdən təhlil olunmuşdur ki, onların gölöcəkдə tərtib olunacaq arxaik və etimoloji lügətlərin tərkibinə salınması zəruridir.

**Tədqiqatın metod və üsulları.** Dissertasiya işində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün təsviri, tarixi-müqayisəli, statistik metodlarla yanaşı, sinxron-diaxron istiqamətli təhlillərdə ənənəvi təsviri, sistemli, müqayisəli tutuşdurma, qarşılaşdırma və s. bu kimi tədqiqat üsullarından da yeri göldikən istifadə olunmuşdur.

«Oğuznamə»ni tədqiq edərkən bir daha əmin oluruq ki, bu abidə təkcə dövrünün yox, minillərin fikri ifadəsidir və məhz bu səbəbdən o, yazılı və şifahi dilin milli normalarını əks etdirməklə dilimizin bütün yaruslarının tarixi istiqamətdə öyrənilməsində çox böyük əhəmiyyətə malikdir.

**Tədqiqatın mənbələri.** Tədqiqat zamanı əsas mənbə kimi XVII əsrda yazıya alınmış «Oğuznamə» kitabına istinad olunmuşdur. Bununla yanaşı dövrün bir çox tarixi dil matieralları, qədim dilçilik lügətləri müqayisəli təhlillərə calb edilmiş, türkoloji ədəbiyyatlar, Azərbaycan və ümumi dilçilik sahəsində yazılmış tarixi leksikologiyaya aid bir sıra qaynaqlardan istifadə olunmuşdur.

**Tədqiqatın aprobasıyası.** Dissertasiyanın mövzusu 6 yanvar 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və Azərbaycan Milli Elmlər Akademiyası Əlaqələndirmə Şurasının 6 noyabr 2002-ci il tarixli iclasında qeydə alınmışdır. Tədqiqat işi 2001-2006-ci illərdə Naxçıvan Dövlət Universitetinin «Azərbaycan dilçiliyi» kafedrasında yerinə yetirilmişdir. Dissertasiyanın əsas müddəaları ilə bağlı elmi-nəzəri konfranslarda çıxışlar edilmiş və elmi mətbuatda yeddi məqala çap olunmuşdur.

**Dissertasiyanın quruluşu.** Dissertasiya giriş, 4 fəsil, nöticə, istifadə olunmuş ədəbiyyat siyahısı və bir əlavə hissələrindən ibarətdir.

## DİSSERTASIYANIN MƏZMUNU

Dissertasiyanın «Giriş» hissəsində şifahi xalq ədəbi abidəsi olan «Oğuznamə» qədim oğuz türklərinin ümumi təşəkkür tərzini, həyat fəlsəfəsini və dilini təmsil edən ən dəyərli mənbə kimi göstərilir. Eyni zamanda tədqiqatın aktuallığı, elmi yeniliyi, nəzəri və praktik əhəmiyyəti əsaslandırılır, işdə istifadə olunan metod və üsullar şərh olunur.

Dissertasiyanın I fəsli «**Oğuznamə**»nın lügət tərkibi» adlanır. Tədqiqat göstərir ki, abidənin leksik qatının əksəriyyəti əsil Azərbaycan-türk mənşəlli sözlərdir. 2000-dən artıq atalar sözü toplusunda təxminən 10 mindən artıq söz işlənmişdir ki, onların içərisində milli vahidlərin kəmiyyəti və işlənmə tezliyi əcnəbi sözlərlə müqayisədə olduqca yüksəkdir.

**«1.1. Türk mənşəlli leksika»** yarım fəslində türk mənşəlli sözlər tədqiqata cəlb olunmuş, məlum olmuşdur ki, abidənin lügət tərkibi Azərbaycan dilinin əsas lügət fondu adlanan türk mənşəlli qədim sözlərdən ibarətdir. Bu sözlərin əksəriyyəti tarixən sabitliyin qoruyan ümumişlək sözlər, digəri isə ədəbi dildə müxtəlisif səbəblərdən fəallığını itirmiş arxaizmlərdir.

**Bitki** (arpa, alma, armud, qoz), **quş** (toyuq, qaz, sərçə), **heyvan** (at, it, quzu), **bədən üzvləri** (əl, üz, ayaq, göz), **zaman** (sabah, axşam, yaz) və **insan anlayışı bildirən** (ata, ana, oğul, qız) bir çox sözlər 11 qrupda təsnif olunmuş və aydın olmuşdur ki, bütün dövrlərin yazı dilində işlək olan bu sözlər «Oğuznamə»də də eyni mənada işlənmişdir.

Məlumdur ki, arxaikləşmə hər hansı bir dilin inkişaf prosesi, yeniləşməsi ilə bağlı qanuna uyğunluqdur. Bu, müəyyən zaman daxilində dilin leksik-grammatik strukturunda baş verir və tarixi abidələrdə əks olunur.

«Oğuznamə»nın lügət tərkibindəki sözlərdən çoxu bu günümüz üçün arxaizm sayılır. Hətta həmin arxaizmlərin bəzisi yalnız bu abidədə işlənmişdir. Ən qədim şifahi və yazılı dil elementlərini özündə birləşdirən «Oğuznamə» abidəsi bu xüsusiyyətinə görə tarixi leksi-kologiyamızın öyrənilməsində əvəzsiz mənbədir.

«Oğuznamə»də adlardan ibarət arxaizmlər çoxdur, lakin onların köhnəlmə dərəcəsi eyni deyil. Belə ki, leksik arxaizmlər digərlərinə nisbətən daha çoxdur.

**Assı, aqınçı, baqır, çələb, is, kəlaçı, qulağız qarağú, qiyu, qu, quşluq, sağış, simiz, tamu, tapu, uslu, yar, yanqu, yelimli** və s. bu kimi arxaizmlər ətraflı təhlilə cəlb edilmiş və onların Azərbaycan ədəbi

dilinin milliye qədərki və ondan sonrakı dövrlərində mövqeyi izah olunmuşdur.

**Assı** – fayda, xeyir. İş qolayın *issi* bilir, anınçun *assı* bulur. (İşin yaxşısını sahibi bilir, ona görə fayda görür) (Oğ, 40). Son peşmanlıq *assı* qılmaz (Oğ, 122). (Aqçayı tavara ur, *assıyrı allahdan um*) (Oğ, 60).

M.Kaşgarlinin divanında və Qədim türk lüğətində cini mənada izah olunan bu söz «*asığ*» şəklində göstərilir (DLT, I c., 64): *Asüg* – polza, viqoda (xeyir, fayda) – üküs *sözdə artuq asüg körmüdim*. (*Çox sözdə fayda görmədim*) (QTL, 60).

Klassiklərin dilində, demək olar ki, təsadüf olunmayan «*assı*» sözü «*Oğuznamə*»də fəal şəkildə işlənmişdir.

**Qarağı** – kor. Qarağı legləgin yuvasın haq yapar (Oğ, 142). *Qarağıdan* şəsi yegdir (Kordansa çəş olmaq yaxşıdır) (Oğ, 146). *El qarağayı ənsəsindən bilür* (El kor adımı arxadan tanır) (Oğ, 64).

Bu söz M.Kaşgarlinin lüğətində «*karağı*» kimi qeyd olunur və kor mənasında izah edilir (DLT, I c., 446). Qədim türk lüğətində isə «*qarağı*» formasında verilir. Əski lüğət vahidi olan «*qara*» sözünün polisemiyası nəticəsində düzələn *qarağı* əsasən qədim türk yazılarında daha məhsuldar işlənmiş, müasir Azərbaycan dilinin bəzi şivələrində isə fərqli səslənmə ilə eyni mənani ifadə etməkdədir.

Azarradım gözdərim *qaroy* olmuşdu, sonra doxdurrar sağaltdı (ADDL, 119) (Şəmkir şivəsi). *Qarav* adamlar gecə görməzdər (Zəngilan şivəsi) (ADDL, 112).

Göründüyü kimi, kor mənasında işlənən «*qaroy*, *qarav*» sözleri *qarağı* arxaizminin dialekt variantlarıdır. Bu dialektizimlərin son hecasındaki səs fərqləri isə – *ağu* - *agü* şəkilçisinin sociyyəvi olaraq ov-öv; oy-öy şəkilçisinə doğru tarixi inkişafının nəticəsidir. Bu fonetik hadisə tələffüzdə daha çox nəzərə çarpır<sup>1</sup>.

Dissertasiyanın feli arxaizmlər bəhsində leksik arxaizmlərdən *bayımaq*, *bunalmaq*, *buzalamaq*, *belirtmək*, *çözmək*, *evərmək*, *göymək*, *ırlamaq*, *ismarlamaq*, *saqınmaq*, *ulaşmaq*, *üşmək*, *önəlmək*; semantik arxaizmlərdən *oqumaq*, *yapmaq*; fonetik arxaizmlərdən *buymaq*, *yutmaq*, *dəpərtmək* ətraflı şəkildə təhlil olunmuşdur.

**Bayımaq-varlanmaq, sevinmək, uğur qazanmaq.** *Oğuz yumundan bayılmışdır* (Oğuz duadan varlanır) (Oğ, 50). Kişi bir *uğurdan* bayırmaz (Oğ, 162). Qadir Tanrı verməyincək ər *bayımaç* (Oğ, 145).

<sup>1</sup> Bax: Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. Bakı: Elm, 2003, s.78

İkinci atalar sözü «Dədə Qorqud kitabı»nın müqəddiməsində işlənmiş və *bayımaq* feli burada da varlanmaq mənasını bildirir (DQK, 31). Əski türkcəyə aid olan bu söz M.Kaşgarlinin lügətində də «zenginleşmək» mənasında izah olunur (DLT, III c., 274).

Varlı mənasında olan *bay* sözündən düzəldən *bayımaq* arxaizmi müasir dildə işlənən bəy sözündə semantik izini saxlayır. Qazax şivəsində isə «bay olmaq» ifadəsi hələ də «xosbəxt olmaq» mənasında işlənir. *Səni görüm balaların bay olsun* (ADDL, 38).

I fəslin ikinci yarımfəsli «**Alinma leksika**» adlanır. Bu yarımfəsil «1.2.1.Ərəb mənşəli sözlər» və «1.2.2.Fars mənşəli sözlər» olmaqla iki böndən ibarətdir. Təhlillər nəticəsində aydın olur ki, mənbədə taxminən 200-ə qədər ərəb, 50-ə qədər fars və 4 rus sözü işlənmişdir.

Bu əcnəbi vahidlərin anlaşıqlıq dərəcəsi klassik mənbələrdəki bir çox alınmalarla müqayisədə daha yüksəkdir. Digər türk dillərində olduğu kimi, müasir Azərbaycan ədəbi dilinin də fəal lügətinə daxil olan bu sözlərin bir hissəsi elmi və dini məzmunlu ərəb, bir hissəsi isə möisət məzmunlu fars sözləridir.

«Oğuznamə»nın lügət tərkibinin mənşə cəhətdən təhlilində alınan maraqlı faktlardan biri də rus sözlərinin işlənməsidir. Çünkü bununla, yazılı ədəbi dil materialları içerisinde «Oğuznamə» rus sözlərinin işləndiyi ilk mənbə hesab olunur.

Dissertasiyanın «**Oğuznamədə söz yaradılığı**» adlanan II fəslində morfoloji və sintaktik üsulla düzəldən sözlər struktur-semantik cəhətdən təhlil olunmuşdur. Nəticələr göstərir ki, söz yaradılığı prosesində iştirak edən bütün leksik və qrammatik ünsürlərin bir-biri ilə əlaqəsi, dəyişməsi və inkişafı Azərbaycan dili və ümumilikdə, türk dillərinin qanunlarına tabedir.

«**2.1.Morfoloji üsulla söz yaradılığı**» adlanan yarımfəsildə düzəltmə sözlər seçilərək təhlil olunmuşdur. Demək olar ki, müasir Azərbaycan dilində mövcud olan bütün şəkilçilər «Oğuznamə»də məhsuldar və ya qeyri-məhsuldar şəkildə işlənmişdir.

Təhlillərə əsasən ad düzəldən -*ıq*<sup>4</sup>, - *çı*<sup>4</sup>, - *dakı*<sup>4</sup>, - *aq*<sup>2</sup>, - *ıq*<sup>4</sup>, - *ıı*<sup>4</sup>, - *ıc*<sup>4</sup>, - *qıı*<sup>4</sup>, *ış*<sup>4</sup>, - *aceaq*<sup>2</sup> şəkilçiləri məhsuldar, - *çaq*<sup>2</sup>, - *çıq*<sup>4</sup>, - *qa*<sup>2</sup>, - *qr*<sup>4</sup>, - *ıı*<sup>4</sup>, - *an*<sup>2</sup>, - *anaq*<sup>2</sup>, ~~-ııı~~<sup>2</sup>, - *ııı*<sup>4</sup>, - *maq*<sup>2</sup>, - *qac*<sup>2</sup>, - *me*<sup>4</sup>, - *maca*<sup>2</sup>, - *am*<sup>2</sup>, - *ııı*<sup>4</sup>, - *laq*<sup>2</sup> şəkilçiləri isə mənbədə qeyri-məhsuldar şəkildə çıxış etmişdir.

**Fel düzəldən şəkilçilər.** Abidənin söz yaradılığında daha aktiv olan bu şəkilçilər sabit inkişaf xətti ilə müşahidə olunur. Adlardan fel düzəldən -*la*<sup>2</sup>, - *ıı*<sup>2</sup>, - *ıan*<sup>2</sup>, - *laş*<sup>2</sup>, - *al*<sup>2</sup>, - *ar*<sup>2</sup>, - *ı*<sup>4</sup> şəkilçilərinin mənbədəki funksional imkanları digər dil materialları ilə müqayisəli şəkildə

öyrənilmişdir. Məlum olmuşdur ki, bu şəkilçilər vasitəsilə düzələn sellər «Oğuznamə»də daha çoxdur.

- **lan**, - **lən**. Yenilən, başlan, ağıllan, adlan, qatlan və s. Bu şəkilçi vasitəsilə adlardan qayıdış məzmunlu sellər düzəlmüşdir. Aşağıdakı düzəltmə sellər isə fonetik və leksik cəhətdən arxaikliyə uğramışdır: Məsələn:

*uyanlan* - yüyenlən, buzalan - buzov doğmaq, *yanğulanmaq* - əks-səda vermək, *əyərlən* - yəhərlən; Əski oynas *əyərlənmiş*, *uyanlanmış* at kibidir (Oğ, 56), İnək qanda yügürürsə yügürsün, tək evdə *buzalansın* (Oğ, 51), Gənc alan *aldanmaz* (Oğ, 164), Dün ilə yola gedən *aldanmaz* (Oğ, 100), Tağ deyü *yanğulanır* (Oğ, 131).

Səs tərkibi fərqli olan *əyərlən*, *uyanlan* sözləri fonetik arxaizmlərdir. *Aldanmaq* felində isə kökün son, şəkilçinin ilk sait arasında dissimilyasiya hadisəsi baş vermiş (al+lan-dan) və yazıda sabitləşmişdir. Dilimizdə «alda» selinin olmadığını qeyd edən professor T.Hacıyev bunu kök-şəkilçidə fono-semantik dəyişmənin daşlaşması kimi göstərir<sup>1</sup>.

Leksik arxaizmlərdən *buzalan* M.Kaşgarlı lüğətində də «balalamaq, buzov doğmaq» mənasında izah onunub (DLT, IV c., 122).

Əks-səda vermək mənasında işlənən *yanğulan* feli asemantik yanğū mürəkkəb isminə - lan şəkilçisi qoşulmaqla düzəlib. «Dədə Qorqud kitabı»nda da eyni mənada işlənən bu köhnəlmış söz abidənin izahlı lüğətində fərqli anlamda «yanmaq, alovlanmaq» mənasında izah olunub<sup>2</sup>.

Şöylə nərə urdu, hayqırkı kim, tağ və taş *yangüləndi* (DQK, 101).

**Zərf düzəldən şəkilçilər** bəhsində abidənin dilində işlənən - *arı*<sup>2</sup>, - *ri*, - *ri*, - *in*<sup>4</sup> morfemləri tədqiq olunmuşdur.

- *arı*, - *əri*; Türkoloji ədəbiyyatlarda bu şəkilçinin məkan məzmunlu müstəqil qoşmadan törədiyi və inkişaf prosesində müxtəlif səs variantlarında formallaşması qeyd olunur. Məsələn, - *arı*, - *əri*, - *ri*, - *ri*, - *ra*, - *rə* və s.<sup>3</sup>

«Oğuznamə»də bu arxaik morfemin müxtəlif səs tərkibində işləndiyi çoxlu sayda söz vardır: *Anarı* oyna, *bəri* (bura) oyna, bölməcədən *geri* oyna (Oğ, 57). Balıq nə dəklü suda isə iki gözü *tışradadır* (Oğ, 77).

<sup>1</sup> Bax: Hacıyev T.İ. Türk dillərində sözün morfoloji inkişafı. //Türk dillərinin leksik-morfoloji quruluşu. Bakı: ADU nəşri, 1981, s.24.

<sup>2</sup> Bax: «Kitabi-Dədə Qorqud»un izahlı lüğəti. Bakı: Elm, 1999, s.102.

<sup>3</sup> Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: ADU-nun nəşri, 1990, s.185.

Bu misallardan, «uzaqda, o tərəfdə mənəsində işlənən *anarı* və kənar, eşik mənəsində işlənən *tışra* sözləri leksik-semantik cəhətdən arxaiklaşmışdır. Digər nümunələrdə isə şəkilçinin asemantiklaşması kök-morsem daşlaşmasına səbəb olmuşdur. Nəticədə bu sözlər (geri, bəri) müasir dildə sadə mövqeyə düşmüştür.

- **m, - in, - un, - ün**. Adlara qoşularaq zaman məzmunlu zərfələr əmələ gətirir. Müasir dilimizdə *dünən* (*düniün*) sözündə daşlaşan bu qədim şəkilçini milliləşmə mərhələsində tədricon - da, - də şəkilçisi əvəz etmişdir..

«Oğuznamə» də isə - in<sup>4</sup> şəkilçinin işlənmə dairəsi genişdir. Məsələn, yazın, qışın, simizin (yağlananda), dünün, quşluğun və s.

*Yazın* kölgə bəkləyənin *qışın* uni qar olur (Oğ, 198), Balığın başı *simizin* tatlı olur (Oğ, 78); Sabah iştahı *quşluğun* bulunmaz.

Bu qədim zərf şəkilçisi leksik-semantik funksiyasını itirərək sadə zərfələrdə izini saxlamışdır.

Təhlillər göstərir ki, mənbədə çox məhsuldar olan bu şəkilçilər ümumi türkədən ayrılan müasir Azərbaycan dilində arxaiklaşmışdır.

**Alınma şəkilçilər hesabına düzələn sözlər.** «Oğuznamə»nın söz yaradıcılığında ərəb-fars mənşəlli şəkilçilər də mühüm yer tutur. Xüsusilə ərəb-fars dillərinin leksik sistemə təsiri nəticəsində bəzi şəkilçi morfemlər dilimizə daxil olmuş, lakin zamanla milli şəkilçilərin müqaviməti ilə rastlaşan bu vasitələrin ədəbi dildə işlənmə areali ya daralmış, ya da tamamən itmişdir. Bunlara misal olaraq - **at<sup>2</sup>, - ı, - i, - na, - kar, - zadə, - ban, - dar, - xana** şəkilçiləri ilə düzələn sözlər geniş şəkildə təhlil olunmuşdur.

#### **Abidənin dilində işlənən arxaik şəkilçilər.**

«Oğuznamə»nın lügət tərkibi o qədər zəngin və eyni zamanda qədimdir ki, arxaiklaşmış ortaç türk-oğuz elementlərini və onları formalasdıran morfoloji əlamətləri müəyyən mərhələdə budaqlanan Azərbaycan dilində, demək olar ki, müşahidə etmirik.

Bəs morfemlərin yaranış yaşı bəlli olmayan Oğuz atalar sözlərində mövcud olması təbii hal sayılmalıdır. Türk dillərinin tarixi leksikologiyasında qədim və arxaik şəkilçilər adı ilə izah olunan bəzi morfemlər «Oğuznamə»də ilkin leksik-semantik funksiyası və müxtəlif işlənmə tezliyi ilə müşahidə olunur. Buna dənə aktiv olanı adlardan attributiv və substantiv məzmunlu sözlər əmələ götürən - *ağu, - əgū* şəkilçisidir. Məsələn: *buzağı* (buzov), *qarağı* (kor), *qırığı* (qirov), *küyəğü* (kürəkan), *birəğü* (biri), *biləğü* (bülöv, yeyə daşı) və s. Kişi qocalıcaq *buzağı* gütdürürür (Oğ, 163). *Qarağı* qutsuzu bir düşdüğü yərə bir də düşər (Oğ, 144). Qış gözü *qırığı* olur (Oğ, 155). *Küyəğü*

qaymata torpağındandır (Oğ, 166). *Birəgü* əli yüzündə olmasın dərsən, dilini tut (Oğ, 82).

Türkoloqların fikrincə, müasir türk dillərində müxtəlif morfemlərə diferensiallaşan - ağu<sup>2</sup> şəkilçisi tarixən isim, sıfat və bölgü sayıları əmələ gətirmişdir<sup>1</sup>.

Mənbədən gətirilən nümunələr bu fikri bir daha doğrulayır. Asəmantikliyə uğrayan - ağu<sup>2</sup> şəkilçisi müasir dildə daşlaşan kök-morfemlərdə - öv, - ov şəklində işlənməkdədir (buzov, qirov və s.).

Fərqli səslənən kürəkən sözünü mərhum dilçimiz V.İ. Aslanov cəni kök-morfemin monqol dilinə aid inkişaf «variantı» hesab edir. Qeydə edək ki, dialekt şivələrimizdə işlənməkdə olan giyər sözündə isə kök-morfemin fonomorfoloji inkişafı gözlənir<sup>2</sup>.

Ədəbi dildən fərqli şivələrdə işlənən qaroy (qarağ) sözündə - oy\* ünsürü, - ov, - öv morfeminin tələffüz variantıdır.

«Oğuznamə»nın söz yaradıcılığında daha bir arxaik şəkilçiyo rast gəlirik: - ıl, - il, - ul, - ül. Feldən sıfat düzəldən bu şəkilçi Qədim türk lüğətində qeyri-məhsuldar şəkilçi kimi verilir (QTL, 656). Kononov həmin şəkilçini müasir türk dilində aktiv olan - al, -el (genel, özəl və s.) şəkilçisinin ən qədim variantı hesab edir (yeşil, kızıl)<sup>3</sup>.

«Oğuznamə» də bu şəkilçi həm «sək» (səkmək-sıçramaq) felindən, həm də us (ağıl) ismindən sıfat əmələ gətirib. Məsələn: səkil, usul; Sək feli bəzi tarixi mənbələrdə - ıl<sup>4</sup> şəkilçisino sinonim olan - raq<sup>2</sup> morfemi ilə işlənmiş (səkrək) və hər iki məqamda arxaiklaşmışdır<sup>4</sup>. Şəkil keçiyə toquz çoban gərək (Oğ, 116), Verdüğünə şirkü qıl, olma füzul, Asila məna budur, bəkələ usul (Oğ, 183).

Müasir Azərbaycan dilində bu şəkilçi arxaiklaşmış, yaşıl sözündə isə izini saxlamışdır.

Bələ sözlərdə kökün və ya şəkilçinin asəmantikliyə uğraması söz tərkibinin daşlaşmasına və sadələşməsinə səbəb olur. «Oğuznamə»də işlənən bir çox sözün tərkibində arxaiklaşən şəkilçiləri müşahidə etmək mümkündür. Məsələn, yelpərmək (əsmək), iyəvən (yaxşı, çalışqan),

<sup>1</sup> Bax: Aslanov V.İ. Azərbaycan dilinin tarixinə dair tədqiqlər. Bakı: Elm, 2003, s.79; Atalay B. Türk dilində ekler və kökler üzerine bir deneme. İstanbul, 1942, s.23

<sup>2</sup> Bax: Quliyev Ə.A. Orxon-Yenisey yazılı abidələri leksikasının Azərbaycan dili dialekt və şivalarında bəzi izləri. Müqayisəli-tarixi türkologiyasının aktual problemləri. ADU-nun məq.məc. Bakı, 1984, s.91-95.

<sup>3</sup> Kononov A.N. Грамматика современного турецкого литературного языка. M., 1956, c.146

<sup>4</sup> Bax: Tanrıverdiyev Ə. Türk mənşəli antroponimlər. Bakı: ADPU-nun nəşri, 1996, s.53

qoltuq, ərgən (yeniyetmə, oğlan) oğraq (biçin), əgrək (əkin), ərən (igid, qoçaq) və s.

«**2.2.Sintaktik üsulla söz yaradıcılığı»** adlanan yarışməsində «Oğuznamə»də işlənən mürəkkəb sözlər nitq hissələrinə görə təsnif olunur, komponentlər arasında qrammatik əlaqə, üsul və mənşə xüsusiyyətləri nəzərdən keçirilir.

Dissertasiyada osil Azərbaycan-türk mənşəlli sözlərdən ibarət qayınata, sübaşı, tuz-ətmək, sağlıq-sayruluq sözləri, alınma leksemərin iştirakı ilə əmələ gələn bundəmi, əql-us, həqtəala isimləri; müxtəlif mənah və cyni sözlərin təkrarı ilə əmələ gələn öküzbüynüzlu, uzunayaqlu, ulu-ulu, baylu-yoxsullu, əgri-bügrü sıfətləri, günaşırı, dəpə-dəpə, tama-tama zərfləri ətraflı şəkildə təhlil olunmuş və ədəbi dildəki inkişafı müəyyənləşdirilmişdi.

Abidənin dilində mürəkkəb sellər böyük əksəriyyət təşkil edir. Məlumdur ki, zamanla leksikamiza daxil olan ərəb-fars sözləri mürəkkəb sellərin əmələ gəlməsində birinci komponent kimi istifadə olunmuşdur. Lakin bu əcnəbi vahidlərin selləşməsində həllədici amil öz dilimizə məxsus köməkçi sellər olmuşdur<sup>1</sup>. Orta əsrlərdən etibarən dilimizdə bu tip sellərin kəmiyyət və keyfiyyət üstünlüyü «Oğuznamə»də də özünü göstərir. Belə ki, mənbədə ad+sel strukturunda olan analitik sellər müstəqil sellərin birləşməsinə nisbətən daha çoxdur.

Dissertasiyada **olmaq** feli ilə düzələn **qaranu olmaq**, **sayru olmaq**, **eyü olmaq**, **yavuz olmaq**, **nəsib olmaq**, **arif olmaq**, **qanc olmaq**, **etmək** feli ilə **calaq etmək**, **assı etmək**, **yavuz etmək**, **qılmaq** feli ilə **assı qılmaq**, **dua qılmaq**, **şükür qılmaq**, **eyləmək** feli ilə düzələn **güc eyləmək**, **lağ eyləmək**, **yarağ eyləmək**, **qanun eyləmək**, **möhtac eyləmək** kimi sellər ətraflı şəkildə təhlil olunmuşdur.

Hər iki komponenti müstəqil sellərdən ibarət olan mürəkkəb sellər zəif müşahidə olunur. Müasir Azərbaycan dilində əsasən arxaikləşən bu selləri dialekt və şivələrdə müşahidə etmək mümkündür. Məsələn: **ulayı qalmaq**, **çıqa gəlmək**, **qipa qoymaq**, **qoyu vermək**.

Bələliklə, təhlillər göstərir ki, mənbədə adlar qrupuna aid eyni və antonim mənali sözlərin təkrarı ilə düzələn, sellərdə isə adlar+köməkçi sel strukturunda olan mürəkkəb sözlər daha çox işlənmişdir. Bu vahidlər müasir dillə müqayisədə struktur-semantik cəhətdən fərqlənmir.

<sup>1</sup> Bax: Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: ADU-nun nəşri. 1990, s.132.

«Sözlərin semantik qrupları» adlanan III fəsildə «Oğuznamə»də işlənən çoxmənalı, omonim, sinonim, antonim sözlər mənşəyi və ədəbi dildəki mövqeyi baxımından öyrənilmişdir.

«3.1. Çoxmənalı sözlər» yarım fəsilde zəngin məna çaları ifadə edən bəzi isim, sıfət və sellər təhlil olunmuşdur. Aydın olmuşdur ki, isimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin adını bildirən somatik vahidlərdir. Məsələn: **yüz**, **göz**, **əl** və s.

«Siftələrin çoxmənalılığı» bəhsində **qara**, **qarağ**, **quru**, **toğru**, **ağır**, **tatlı**, **ulu** sözləri təhlil olunub. **Quru**, Quru gön bit arturar (Oğ, 153). 2. Hörmətsiz mənasında: Quru salamı yel alur. 3. Ac mənasında: Qışın çırığı quru olanın, yazın tamağı quru olar (Oğ, 152). 4. Günahkar mənasında: Quru qatında yaşı da yanar (Oğ, 141).

Fellərin çoxmənalılığı abidənin dilində çox geniş şəkildə nəzərə çarpır. Çünkü obrazlılıq gücü yüksək olan parçılarda müxtəlif məshumlara aid hərəkətlərin oxşadılması və köçürülməsi nəticəsində fellərin polisemantik əlaməti ortaya çıxır. Məsələn, düşmək, almaq, kəsmək, aşmaq, qoparmaq, çəkmək, çıxməq və s. bu kimi sellər, «Oğuznamə»nın dilində də, bu gün müasir dilimizdə olduğu kimi işlənməkdə və çoxmənalılıq ifadə etməkdədir.

**Kəsmək** – Sürçin atın ayağın kəsməzlər (Oğ, 76). 2. Paylaşmaq mənasında: Ətmək kəsmək hünərdir (Oğ, 30). 3. Uzaqlaşdırmaq mənasında: Övrət kişiyi atadan-anadan ayırar, eşindən-dostundan kəsər (Oğ, 137). 4. Doymaq mənasında: Qurd qoyundan tamam kəsməz (Oğ, 154). 5. Məğlub olmaq mənasında: Kəsəmədigin əli öp, başına qo (Oğ, 162).

«Omonimlər» adlanan ikinci yarım fəsilde «Oğuznamə»də işlənən omonimlər dil mənşəyinə, qrammatik tiplərinə görə təsnif edilmiş və ədəbi dildəki mövqeyi izah olunmuşdur.

Məlumdur ki, bəzi alımlar dilin daxili imkanları hesabına əmələ gələn omonimləşməni polisemiyənin törəməsi kimi qəbul edir<sup>1</sup>.

Qədim abidəmizdə bu prosesi əks etdirən misallardan biri də **var** sözüdür. **Var I** – getmək: Qağırıcıları yerə var, ərinmə (Çağırıcıları yerə get, təmbəllik etmə) (Oğ, 152). **Var - II** – olma, mövcudluq: Qurd ilə qoyunun nə oyunu var? (Oğ, 153). **Var - III** – dövlət, mal: Varın verən yad olmamışdır (Oğ, 183).

<sup>1</sup> Bax: Müasir Azərbaycan dili. I c., Bakı: Elm, 1978, s.149; Tağıyeva Z. Azərbaycan dilində leksik omonimlərin əmələ gəlmə yolları.. AEA Xəbərləri, № 4, s.54.

Göründüyü kimi, «var» omonimlərindən isim kimi işlənən «var» (dövlət) sözü çox güman ki, daha ilkin sayılan olmaq mənalı «var» sözünün semantik parçalanmasından törəmədir.

Təhlillərdən aydın olur ki, omonimlərin əksəriyyəti sırf türk mənşəlidir. Bunlardan **at** (heyvan, fel), **yay** (fəsil, fel), **san** (ad, fel) müasir dildə sabitliyini qoruyur, **yüz** (say, sima), **bin** (say, fel), **ög** (ön, intiqam, öymək), **in** (en, hin) omonimləri isə fonetik dəyişikliyə uğradığı üçün tarixi omonimlər hesab olunur.

Dissertasiyada leksik-semantik cəhətdən arxaikləşən **ur**, **düş**, **al**, **arı**, **qan** omonimləri də ətraflı təhlil olunmuşdur.

**Qan I** – damardan axan maye: Dünya üçün oda düşüb yanının, su yerinə qanın içər ruzigar (Oğ, 107). **Qan - II** – içmək, doymaq: Qar susuzluq qandırmaz (Qar susuzluğu doyurmaz) (Oğ, 107).

İkinci söz tarixi omonim hesab olunur, çünki bu gün dilimizdə «qan» fel, «icmək, doymaq» semantikasını itirib. Bu sözün türkoloji lügətlərdə də eyni mənada izah olunması qədim vahid olduğunu göstərir. *Qan-napivatsa* (icmək). *Olsuvin qandi* (O sudan içdi) (QTL, 417). Qeyd edək ki, «qan» felinin doymaq mənası cənub şivəsində işlənən «qanix» (qan + iq-ix) sinkretik kökündə bu gün də izinj saxlayır; Məsələn: Bu sudan nə qədər içdim *qanix* vermədi (Naxçıvan).

Müxtəlit mənşəlli omonimlərə misal olaraq beş komponentli yar sözündə də arxaikləşmə vardır.

**Yar - I** – parçala (fel): Bun dəmində qapuya *yar*, odun olsun (Oğ, 79). **Yar II** – yargan: Şaşıya yol sorsan, gözü toğruluğuna getmə *yara* düşərsən. (Çaş adamdan yol soruşsan, gözü baxan tərəfə getmə yargana düşərsən) (Oğ, 120). **Yar III** – tüpürçək: Qusduğun yarı yutma (Tüpürdüyüñü yalama) (Oğ, 143). **Yar IV** – kömək : Dövlət kimə yar olsadurur (Oğ, 104). **Yar V** – aşiq, sevgili, dost (fars mənş): Eyibsiz yar istəyən yarsız qalur (Oğ, 136).

«**Yar**»la əlaqədar misallarda bir, iki və üçüncü omonimlər türk-mənşəli sözlər, dördüncü, beşinci omonimlər isə fars mənşəlidir. Birinci omonim dildə sabitliyini qoruduğu halda, onun məna genişlənməsindən yaranan ikinci omonim müasir ədəbi dildə *yar + ğan*<sup>2</sup> sinkretik kökü ilə ifadə olunduğu üçün omonimlik pozulmuşdur. Ağız suyu mənasında işlənən «yar» sözü də leksik-semantik cəhətdən arxaikləşdiyi üçün tarixi omonim sayılr. *Köməkçi* və *sevgili* mənalarında işlənən dördüncü, beşinci omonimlər «Oğuznamə»də ifadə etdiyi məna və fonetik tərkibi saxladığı üçün hazırda öz sözümüz olan «yar» (parçala) felilə omonimlik təşkil etməkdədir.

«Oğuznamə»nin dilindən seçilən omonimlərin təhlili göstərir ki, omonimlər Azərbaycan dilinin leksik-semantik sistemində xüsusi yer tutmaqla zəngin tarixi inkişaf xətti keçirmişdir.

III fəslin «Sinonimlər» yarım�slində mənaca mütləq və ya nisbi cənilik təşkil edən sözlərin mənbədəki işlənmə möqamı və leksik-semantik inkişafı izah olunmuşdur.

Sinonimlər isim, sıfət və fel üzrə qruplaşdırılmışdır. İsmə məxsus *qatiq* // *yogurd*, *tamş* // *biliş*, *es* // *yoldaş*, *ətmək* // *çörək*, *kədi* // *çətik*, *toğan* // *şahin*, *el* // *oba* // *yurd* // *ulus*, *tışra* // *yaban*, *çah* // *dikən* və s. bu kimli tarixi sinonimlər ətraflı təhlil olunmuşdur.

*Çah* // *dikən* sinonimlərinin də semantikası maraqlıdır. Bunlardan «dikən» ədəbi dildə daha məhsuldar və sabit olmuşdur. Qədim türkcəyə aid «Vurmaq, kəsmək, deşmək» mənalı *çalmaq* selindən düzələn *çak* ismi isə yazılı abidələrdə demək olar ki, işlənməmişdir. «Oğuznamə»da işlənməsi və bu gün də cənub şivələrində təsadüf edilməsi bu sözün şifahi dil elementi olduğunu göstərir.

«Oğuznamə»da ərəb-fars sözləri hesabına yaranmış sinonimik cərgələr də vardır. Bu baxımdan *xeyir* // *səmər* // *fayda* // *assi*, *uğur* // *gazanc* // *bərəkət*, *tanrı* // *allah* // *haqq* // *haqtəala* // *xalıq* // *çələb*, *aqil* // *bilür* // *tanişmənd*, *tasa* // *bun* // *dərd* // *bəla* sinonimləri müasir dillə müqayisəli şəkildə təhlil olunmuş və nəzərə çarpan arxaikləşmə ya öz sözlərimiz, ya da əcnəbi sözlərin müqaviməti ilə müşahidə olunmuşdur.

Sıfətlərdən ibarət sinonimlərdə də həm türk mənşəlli, həm də alınma sözlər iştirak etmişdir. Dissertasiyada *yüksək* // *yuca*, *qarağın* // *kor*, *ari* // *duru*, *çağlu* // *əsən* // *sağ* // *diri*, *sayru* // *çorlu* // *xəstə* ətraflı təhlil olunmuşdur.

*Sayru* // *çorlu* // *xəstə*: *Sayru* halın sağ bilməz; Əski varlı-varlı, yeni varlı-çorlu (Oğ, 33). *Xəstə* başında ulu oturar (Oğ, 95).

Bu sinonim sıfətlərdən *sayru*, *çorlu* öz dilimizə məxsusdur, *xəstə*Sayru sıfəti «Dədə Qorqud kitabı»ndan başlayaraq demək olar ki, bütün klassik ədəbi dil abidələrimizdə ümumişlək söviyyədə və alınma sinonimləri ilə müvazi şəkildə işlənməmişdir. Lakin paralellərlə mübarizədə zəifləmiş və arxaikləşərək ədəbi dildə mövqeyini *xəstə* sözüne vermişdir.

Bu cərgənin komponentlərindən olan *çor* sözüne isə yazılı abidələrin dilində təsadüf olunmur. «Oğuznamə»da işlənməsi isə daha qədim və şifahi dil elementi olmasından xəbor verir.

«Feli sinonimlər» bəhsində isə *qağırməq* // *oqumaq* // *yangulanmaq*, *dərilmək* // *üşmək* (yiğilmaq), *donanmaq* // *geymək*, *önəlmək* // *dirilmək* // *iyümək* // *uzalmaq*, *ayıtmaq* // *demək* // *söyləmək* // *tamşmaq* kimi

sözlər ətraflı şəkildə təhlil olunmuş və onların milliyə qədərki və sonrakı dövrde inkişaf xüsusiyyətləri izah olunmuşdur.

«Oğuznamə»nin semantik sistemində antonimlər xüsusi yer tutur. Dissertasiyada onlar adlar və sellər əsasında qruplaşdırılmışdır. Adlar qrupuna aid **sağ-sayru**, **eyü-yavuz**, **yoxsul-bay**, **yaxşı-yaman**, **yuca-alu**, **yad-biliş**; sellərə aid **kirimək-ürümək** (*susmaq-hürmək*), **köçmək-qonmaq**, **anıhmaq-tanulmaq** (*xatırlamaq-təccüb yaratmaq*) antonimləri həm ziddiyyət dərəcəsinə, həm də struktur semantik inkişafına görə tədqiq olunur.

Ümumiyyətlə, təhlillər onu göstərir ki, milliləşmə mərhələsinin şifahi ədəbi dil mənzərəsi olan «Oğuznamə» çox zəngin leksik-semantik sistemi ilə seçilir. Sinonim, omonim, antonim qrupları tərkibindəki «qohum özgələrin» və əcnəbi vahidlərin olmasına baxmayaraq əsasən müasir Azərbaycan dili ilə müqayisədə eyniyyət təşkil edir. Belə ki, dövrü səciyyələndirən cəhətlər dilin üslubi çalarlarında da aydın şəkildə təzahür olunur. Eyni zamanda klassik dil nümunələri arasında aparılan müqayisələri də nəzərə alsaq demək olar ki, Azərbaycan dilinin semantik yaruslarının formalaşmasında və inkişafında şifahi dil yazılı dilə nəinki təsir etmiş, hətta onu üstələmişdir.

«Oğuznamə»nin dilində işlənən **frazeoloji vahidlər**» dissertasiyanın IV fəsliндə tədqiq olunmuşdur. Məlumdur ki, atalar sözlərinin frazeologiyaya münasibəti məsələsi dilçilikdə eyni cür qarşılanır<sup>1</sup>.

Təhlillərə əsasən belə nəticəyə gəlmək olur ki, frazeoloji vahid yaranışda obrazlılığın ən ilkin forması olmaqla geniş anlayışdır. Bu vahidlərlə paremilər arasında semantik yaxınlığı görməmək olmaz. Atalar sözlərinin tərkibində işlənən frazeoloji birləşmələr poetizmi gücləndirməklə yanaşı, həm də dildə yaşamaq üçün ən mühafizəkar mövqə qazanmış olur. Bəzi atalar sözlərinin bir hissəsi fəal nitqə frazem şəklində daxil olursa, bir çox frazemlər də atalar sözlərində semantik bütövləşməni əmələ gətirən əsas üzvlər kimi çıxış edir. Məsələn:

Böyük keçilənicək dəkə keçinin *canı çıqar*. *Çıqmadiq cana* umuz var. Adamin adı çıxınca, *canı çıxsın* və s.

«Oğuznamə»nin dilində işlənən **frazeoloji birləşmələr** struktur - semantik tərkibinə görə çox zəngindir.

İsmi frazeoloji birləşmələr dissertasiyada kifayət qədər geniş təhlil olunmuşdur. **Quru salam, qara xəbər, ulu bayram, əski eyib, tath dil,**

<sup>1</sup> Bax: Qurbanov A.M. Müasir Azərbaycan ədəbi dili. Bakı: Maarif, 1985, s.230; Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı: Azərbaycan Ensiklopedeyası nəş., 1995, s.58; Orucov Ə.Ə. Azərbaycan dili frazeoloji izahlı lüğətinin nazarı əsasları. Bakı: Az.SSR EA nəşriyyatı, 1965, s.154.

**qutlu gün, arqah köpək, usan baş, ağır başlı, dil yarası, söhbət baltası, yoq yüzü, yalanın dibi, uzun yaşın ucu və s.**

*Utancaqlıq* mənasında işlənən *əski eyib* birloşməsi çox güman ki, Xristianlıq dininə görə guya İsa peyğəmbərin ilahi qüvvələr sayəsində bakırə Məryəmin bətninə düşməsi və doğulması ilə bağlı müləhizələrdən yaranmışdır. İslam dinində də bu hadisə ilə bağlı «Quran»ın 19-cu ayəsində məlumat verilir<sup>1</sup>. Dini dönyagörüşə görə ilk həm də qeyri-qənaəthəxş olan bu hadisəni xalq öz deyimlərində bu cür məcazlaşdırılmışdır.

*Ağır başlı* frazemi başın ölçüsünü deyil, davranış keyfiyyətini bildirən ciddi sözünün möcəzi qarşılığıdır (*Ağır başlı* olanın hörməti ziyadə olur) (Oğ, 59). Bu ifadə cyni mənə ilə müasir Türkiyə türkçəsinin föal ədəbi dil vahididir (TS, I c., 8). Azərbaycan dilinin izahlı lügətində isə damışq leksikasına aid edilir (ADİL, I c., 23).

Təhlillər göstərir ki, müasir dildə bu qədim frazemlərin əksəriyyəti istər quruluş tipinə, istərsə də semantik bütövlüyüne görə dəyişməmiş, müasir dildə ya cyni paremidə, ya da müxtəlif üslubi məqamlarda işləkliyini qorumaqdadır.

«Oğuznamə»nin dilində 100-dən artıq feli frazeoloji birləşmə işlənmişdir. Baş sözü adlıq, yönlük, təsirlik, yerlik və çıxışlıq halda olan isimlərlə fel strukturunda olan **bıçaq çəkmək**, **boy vermək**, **əl açmaq**, **yola getmək**, **könüla girmək**, **suya tayanmaq** (yamılmaq), **quyuğuna buyurmaq**, **nəssi öldürmək**, **sözü bişirmək**, **çıplağı soymaq**, **qulaqdan aqsamaq**, **ağzından çözülmək**, **gözdən salmaq** və s. bu kimi birləşmələr ətraflı təhlil olunmuşdur.

Abidənin dilində baş sözü mücərrəd mənali sadə və düzaltma isimlərlə ifadə olunan sabit birləşmələr də vardır ki, bunların bəzisində leksik arxaikləşmə baş vermiş, digərləri isə işləkliyini saxlamışdır. Məsələn:

Arxaikləşən frazemlərə aid: *tan gəlmək təəccüblü gəlmək* (təəccübənmək), *assı bulmaq - xeyir tapmaq* (faydalananmaq), *eyilik gəlmək* (yaxşılıq etmək), - *Görmədüğə küpə tan gəlir* (Oğ, 158), *İş qolayın işsi bilir, anıncun assı bulur* (Oğ, 40), *Yaramazdan eyilik gəlməz* (Oğ, 189).

Birləşmə tərkibindəki leksik vahidlərin arxaikləşməsinə baxmayaraq semantik bütöv parçalanmamış, müasir variantlarda qorunmuşdur. Bunlarla yanaşı cyni tipli frazemlərin bəzisi dildə

<sup>1</sup> Bax; «Quran-i Kerim», Azərbaycan türkçəsində açıqlama. /Tərtib edən: N. Qasımoğlu. Bakı: Azərnəşr, 1993, s.149.

sabitliyin saxlamışdır. Məsələn: *Aclıq çəkmək* (*yoxsul yaşamaq*), *nəssin öldürmək*, *könüla girmək* və s.

IV fəslin ikinci yarımfasında «Oğuznamə»də işlənən **frazeoloji birləşmələrin semantik qrupları** müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, «Frazeoloji vahidlər tarixi inkişaf yolunda bəzən yaxınlığı və ya müəyyən bağlılığı itirir, nəticədə isə onların mənaları arasında semantik dağılmalar (parçalanmalar) gedir. Proses dərinləşdikcə isə yeni bir vahidin əmələ gəlməsi üçün zəmin yaranır»<sup>1</sup>. Semantik dəyişmələr və polisemik inkişaf ifadələrdə müxtəlisf münasibətlərin baş verməsində səbəb olur ki, nəticədə omonim, sinonim və antonimik qruplar meydana gəlir. Bu cəhətdən «Oğuznamə»nin dilində işlənən frazeoloji ifadələrin də semantik təhlili maraqlıdır.

Qeyd edək ki, nadir hallarda yaranan frazeoloji omonimlərə «Oğuznamə»də təsadüf etmədik. Lakin sinonim qruplar zəngin leksik-semantik xüsusiyyətləri ilə seçilir. Dissertasiyada kasib yaşamaq mənasında - *yoxsulluğa irmək* // *aclıq çəkmək* // *tamağı quru olmaq*, kədərlənmək mənasında - *dərd görmək* // *könülü qaralmaq* // *evi yixilmaq* // *bun dəmində dulunmaq*, ölmək mənasında - *cam çıxmaq* // *can vermək* // *adı qalmaq*, öldürmək mənasında - *başına taş qoymaq* // *qəmən içmək* // *gözünü çıxarmaq*, susmaq mənasında - *dildən geri qalmaq* // *dilini tutmaq* və s. bu kimi sinonimlər ətraflı şəkildə təhlil olunmuşdur.

Dissertasiyada mütləq və nisbi ziddiyət bildirən antonim frazeoloji vahidlər geniş təhlilə cəlb olunmuşdur. *Var yüzü – yoq yüzü*, *söz vermək – söz almaq*, *könül yapmaq – könül yığmaq*, *əl açmaq – nəssin öldürmək*, *dilini tutmaq – gördüyüն çalmaq*, *qəzə bəxtə düşmək – qəzə qutlu olmaq*, *nəfəs tutmaq – şivən urmaq* kimi antonimlərdə struktur-semantik cəhətdən əsaslı döyişiklik nəzərə çarpmır, bəzi semantik bütövlərdə baş verən leksik variantlılıq isə qədim türkçənin inkişafı və Azərbaycan ədəbi dilinin milliləşmə prosesi ilə bağlıdır.

Tədqiqatdan alınan əsas müddəalar dissertasiyanın «Nəticə» hissəsində ümumişdirilmişdir.

Dissertasiyanın əsas məzmunu müəllifin çap etdiirdiyi aşağıdakı məqalələrində öz əksini tapmışdır.

1. Azərbaycan ədəbi dil tarixinin öyrənilməsində «Oğuznamə»nın mövqeyi və əhəmiyyəti. /Fənlərin tədrisi metodikasına aid problemlər mövzusunda konfransın materialları. Naxçıvan: FTMAP, 2003, s.10-13.

<sup>1</sup> Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı: Azərbaycan Ensiklopedeyası nəş., 1995, s.17.

2. «Oğuznamə»nin lügət tərkibi haqqında./Naxçıvan Özəl Universiteti elmi tədqiqat işlərinin yekununa həsr edilmiş konfrans materialları. Bakı: 2004, s.72-74
3. «Oğuznamə»nin lügət tərkibində bəzi arxaizmlərin leksik-semantik təhlili // Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Bakı: 2005, № 2, s.332-336
4. «Oğuznamə»nin dilində işlənən sözdüzəldici şəkilçilər və onların tarixi linqvistik təhlili // Azərbaycan MƏA Nəsimi adına Dilçilik İnstитutu. Tədqiqlər. Bakı: 2005, № 1, s.55-60
5. «Oğuznamə»nin dilində işlənən sinonim sözlərin leksik semantik təhlili // NDU-nun Xəbərləri. Naxçıvan: 2005, № 17, s.110-113
6. «Oğuznamə»da işlənən feli-frazeoloji birləşmələr və onların leksik-semantik təhlili // Azərbaycan MƏA Folklor İnstитutu. Elmi Axtarışlar, XIX cild. Bakı: 2006, s.124-127
7. «Oğuznamə»da işlənən bəzi sözlərin Naxçıvan dialekt və şivələrində izləri / «Naxçıvan: tarixi gerçeklik, müasir durum, inkişaf perspektivləri» mövzusunda Beynəlxalq simpoziumun materialları.Naxçıvan: 2006, s.



## İXTİSARLAR

- ADDL Dialektoloji lügət. Bakı: AEA-nın nəşri, 1964, 476 s.
- ADİL Azərbaycan dilinin izahlı lügəti, I c., Bakı: Elm, 1964, 593 s.; II c., 1980, 574 s.; III c., 1983, 555 s.; IV c., 1987, 541 s.
- DLT Kaşgarlı M. «Divanü-lügət-it türk». /Çevirən Atalay Ç.B. Ankara: Ankara Universitesi basım evi. I c., 1998, 530 s.; II c., 1998, 365 s.; III c., 1999, 452 s.; IV c., 1999, 885 s.
- DQK «Kitabi-Dədə Qorqud» dastanı. Tərtib edən: S.Əlizadə. Bakı, 1988, 265 s.
- QTL Drevnetörkskiy slovarğ. Leninqrad, 1969, 676 s.
- OĞ «Oğuznamə». /Tərtib edən: S.Əlizadə. Bakı: Yaziçı, 1987, 223 s.
- TS Türkçə sözlük. Türk dil kurumu. İstanbul, 1997, 665 s.

А. М. АСКЕРОВА

## ЛЕКСИКА И ФРАЗЕОЛОГИЯ «ОГУЗНАМЕ»

### РЕЗЮМЕ

Диссертационная работа, состоящая из введения, четырех глав, заключения, списка использованной литературы и приложения, посвящена изучению языка «Огузнаме» («Книга огузов»), являющейся сборником паремий (пословиц поговорок) XVI-XVII веков, вопросам лексико-семантического развития ее словарного состава.

Во «Введении» обоснована актуальность темы, представлена краткая история изучения «Огузнаме», сформулированы цель и задачи диссертационной работы, обозначены научная новизна, теоретическая и практическая значимость, описаны методы и приемы исследования.

В первой главе, названной «Словарный состав «Огузнаме», лексические единицы изучаемого источника классифицируются по языковому происхождению и словарному значению, прослеживается развитие архаизмов в литературном языке.

Во второй главе «Словообразование в «Огузнаме» в структурно-семантическом аспекте проанализированы слова, образованные морфологическим и синтаксическим способами.

Семантические группы слов исследованы в третьей главе диссертации. Здесь рассматривается формирование многозначных, омонимических, синонимических и антонимических слов, также состояние их развития в литературном языке.

Четвертая глава называется «Фразеологические единицы в «Огузнаме». Здесь фразеологизмы классифицируются по грамматическим и семантическим параметрам, рассматривается состояние их развития в литературном языке.

В заключительной части обобщены результаты, полученные в ходе исследования.

**SUMMARY**

The dissertation was dedicated to learning the language of "Oghuzname", lexico-semantic progress of its vocabulary being the volume of proverbs concerning XVI-XVII centuries. The dissertation consists of introduction, four chapters, conclusion, the list of books used and one additional part. By explaining the history of the research work of "Oghuzname" the actuality of it, scientific innovation, theoretical and practical importance of the research work were grounded and the methods and ways used in the work were dealt with in the part of introduction.

In the first part of "Oghuzname" entitled "vocabulary" the lexic units used in the source was classified due to a language origin and vocabulary meaning and growth of archaisms in literary language was followed.

The words originated through morphological and syntactic ways were selected and analysed on the base of structural-semantic ways in the second chapter of the dissertation entitled "word forming" in "Oghuzname".

Semantic group of words investigation were researched in the third chapter. Forming of polysemantic, homonymous, synonymous and antonymous words and their growth in literary language were explained.

Chapter four of the dissertation is called "phraseological units" in "Oghuzname". Here phraseological units were classified grammatically and semantically and their role of growth in literary language was followed.

In general the research states that "Oghuzname" is one of the greatest and perfect samples in Azerbaijan spoken language having the richest lexical-semantic system.

The propositions resulted from the research work were generalized in the "conclusion" part of dissertation.

**МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ  
РЕСПУБЛИКИ**  
**НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ**

---

*На правах рукописи*

**АФАГ МАМЕД КЫЗЫ АСКЕРОВА**

**ЛЕКСИКА И ФРАЗЕОЛОГИЯ «ОГУЗНАМЕ»**

10.02.01-Азербайджанский язык

**А В Т О Р Е Ф Е Р А Т**

Диссертации на соискание ученой степени кандидата  
филологических наук



**НАХЧЫВАН-2006**